

**E**ğer birinci halda istifadə olunan musiqi əsəri təsvirin və sözün bədii təsir gücünü artırmağa xidmət edirse, ikinci halda musiqi "obrazı" ən plana kecir, təsvir onu tamaşaçıya "çatdırmaq və qəbul etdirmək" funksiyasını daşıyır. Üçüncü halda televiziya və musiqi münasibətləri tamam fərqli bir şəkildə təzahür edir. Zalda əyləşən seyrinin görüşünə və qarışıma hesablanan konsert programı və ya opera tamaşaçının çəkiliş və montaj imkanları ilə şərtlənən televiziya "variantı" hazırlanır və "hazır material" üzərində bu "estetik" əməliyyat bütünlükle ekran qarşısında əyləşən tamaşaçıya hesablanır.

Bütün bu təqdimatlar bilavasitə rejissor görümündən və həllindən asıldır. Hər hansı bir verilişin hazırlığı prosesində rejissor təsvirlə bərabər musiqi haqqda da düşünməlidir. Bəzi verilişlərdə musiqidən yersiz istifadə nəticədə bayaqlığa gətirib çıxarırr.

Tamaşaçıda yorğunluq yaratmaq üçün çıxışçıların fonuna aşağı səslə musiqi verilməsi ümumiyyətlə məqbul sayılır. Amma belə anlarda hazırlanın verilişin xarakteri mütləq nəzərə alınmalıdır. Məsələn: studiyada çıxışının danişqfonuna musiqi vermək düzgün deyil. Çünkü bu həm fikri yoxındır, həm də professional nöqtəyi - nəzərdən düzgün sayılır. Hansı hallarda çıxışının fonunda musiqi müşayiəti formasında qala bilər?

Bütün günü gərginlik içinde olan insan dincliyini evində təpər. Əsərlərin sakit etmək üçün özüne "Mavi ekran"ı həmdəm seçilir. Xüsusiələ də musiqili - əyləncəli verilişlərə daha çox maraq göstərir. Musiqili - əyləncəli



verilən süjetin musiqisi çıxışını da müşayiət edə bilər. Hazırlanan verilişlərdə rejissorun qarşısına elə anlar çıxır ki, bəzən diktor metni lazımlı olmur.

Seçilən hər hansı bir musiqi təsvirin ekran həllini bədii formada tamaşaçıya çatdırır. Verilişin hazırlanması prosesində adətən süjetlərin mözmununa uyğun musiqiler seçilir. Amma bəzi məqamlarda bir musiqi seçilir və leytmotiv kimi veriliş boyu səsləndirilir.

Xüsusi verilişin başlıq musiqisi elə seçilməlidir ki, tamaşaçını baxacağı veriliş cəlb etsin və psixoloji cəhətdən müəyyən qədər hazırlaya bilsin.

Bütün günü gərginlik içinde olan insan dincliyini evində təpər. Əsərlərin sakit etmək üçün özüne "Mavi ekran"ı həmdəm seçilir. Xüsusiələ də musiqili - əyləncəli verilişlərə daha çox maraq göstərir. Musiqili - əyləncəli

## Musiqi və televiziya

*Televiziya ekranında musiqinin özüñəməxsus bədii - estetik rolü və funksiyası var. Kütləvi kommunikasiya vasitəsi kimi təşəkkül tapıb, müəyyən şərtlərlə incəsənətin "xüsusi növü" hesab olunan televiziyyada musiqinin təqdim formaları bu estetik funksiyarı şərtləndirən əsas amillərdən biridir. Hal-hazırda televiziyyada musiqidən istifadənin 3 əsas formasından şayiəti; 1. Verilişlərdə, filmlərdə və tamaşalarda təsvirlərin və mətnlərin mürin və instrumental ifaçılarının yaradıcılığına həsr olunan programlar; 2. Studiyalarda çəkilən konsert programları, bayram şəhərləri, ayrı-ayrı xanəndələr canlı yayımalar və videoyazalar. Hər üç formada televiziya və musiqinin qarşılıqlı əlaqələri özüñü mahiyyətini saxlamaqla yeni bir müstəviyo keçir və fərdi estetik dəyər kəsb edir.*

Verilişlərdə Vəqif Mustafazadənin "Bayati - Şiraz" kompozisiyası, "Mart ayı", "Düşünce", "Payız" əsərlərindən istifadə olunanda mövzunun təsir gücünü daha təsirli edir. Bu musiqilərdə olan hezimlik mətnin, təsvirin bədii təsir gücünü ikiqat artırır. Şübhəsiz ki, bu prosesdə rejissorun təxəyyüllü və zövqü əsas rol oynayır.

Tanınmış elm və sənət adamları haqqında hazırlanan portret verilişlərdə diktör mətnini lirk musiqi müşayiət edəndə, haqqında söhbət açılan şəxsiyyət bərədə daha dolğun təsəvvür yaranır.

Xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" poemasının musiqili kompozisiya şəklində təqdimi xüsusi maraq doğurur. Ekran həllini almaq üçün rejissor bu kompozisiyada şerləri söyleməyə aktyorları və müğamları ifa etmək üçün isə tanınmış müğam ustalarını cəlb etməliydi. Kompozisiyanın rejissor, əməkdar incəsənət xadimi Tariyel Vəliyev bu işin öhdəsindən çox məharətlə gəldi. Tariyel müəlliim bir qrup aktyorun ifasında şerlər səslənən vaxt fonda müxtəlif simfonik əsərlərdən istifadə etdi. Arada xanəndələrin ifasında müğamlardan parçalar versə də, aktyorların ifası zamanı müşayiəti musiqiyə çox ustalıqla ke-

çirdi. Bu da, böyük sənət əsəri olan "Muğam" poemasının əzəmətinin tamaşaçıya layiqinə çatdırmaqdə əvəzsiz rol oynayır.

Televiziyyada musiqi proqramlarının tortib sahəsində ən çətin problem Şərqi fəlsəfəsi sayılan ulu müğam sənətinin ekranə çıxarılmasıdır. Hər hansı bir musiqi nömrəsinin televiziya ekranında göstərilməsi məsuliyyətli bir işdir.

Azərbaycanın tarixi abidələrindən, qədim yurd yerlərindən bəhs edən verilişlər hazırlayanda Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən daha çox istifadə etmək məqsədəyəndür. Bu tipli verilişlərin montajı prosesində Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Xəyyam Mirzəzadənin, Arif Məlikovun, Aqşin Əlizadənin Dövlət Televiziyyasının fonotekasında saxlanan əsərlərinə həmisi müraciət olunur. Azərbaycan bəstəkarlarının simfonik əsərləri milli koloritdə yaxşılaşdırıb. Tariyel müəlliim bir qrup aktyorun ifasında şerlər səslənən vaxt fonda müxtəlif simfonik əsərlərdən istifadə etdi.

Arada xanəndələrin ifasında müğamlardan parçalar versə də, aktyorların ifası zamanı müşayiəti musiqiyə çox ustalıqla ke-

Bu baxımdan Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarını, "Leyli və Məcnun" operasını, Qara Qarayevin "Yeddi gözəl", "İldirimli yollarla" bəletlərini, "Lay - lay" əsərini, Fik-

Azərbaycan Dövlət Televiziyyasının populyar "Şəhər" musiqili - informasiya programı hər gün canlı olaraq tamaşaçıları qarşısına çıxır. Burada əsirə so-

nətkarlar, alımlar, həkimlər, hüquqşunaslar və digər mütəxəssislər çıxır. Tamaşaçılarla canlı ünsiyət qurulur, müxtəlif formalı süjetlər təqdim olunur. Bütün veriliş boyu süjetlərin təqdimində müxtəlif musiqilərin köməyi ilə keçidlər olur. Bu da efir vaxtı dinamikanı bir qaydada saxlamaqdan, tamaşaçının diqqət və marağını təmin etməkdən ötrü çox vacibdir. Hər verilişdə bir qonağın dəvət olunması səmimi və xoş əhval - ruhiyyənin yaranmasına xidmət edir.

Televiziya ekranını musiqisiz təsəvvür etmək mümkün deyil. Efiri canlandırıran, ona həyat verən, onu baxımlı edən məhz musiqidir.

Televiziya verilişlərində musiqinin təqdimat formaları və prinsipləri ilə bağlı müşahidələrimizi ümumiləşdirməklə bir nəticəyə gələ bilərik: televiziya təşəkkül taplığı gündən musiqi onun ayrılmaz tərkib həssəsinə çevrilib və özünəməxsus, əvəzsiz bədii funksiya daşıyıb.

İncəsənətin xüsusi bir "növünün" bədiiliyini təmin etməkdə musiqinin rolu və əhəmiyyəti barədə məqsədyönlü və fundamental araşdırırmalar aparılması milli televiziyanızın özünəməxsus inkişaf yolunu öyrənmək baxımından son dərəcə əhəmiyyətli və vacibdir.

Unutmaq lazımlı ki, televiziyanın böyük qardaşı olan səssiz kino təkcə musiqinin və hərəkətin köməyilə tamaşaçıya çatdırılıb. Bu baxımdan təsvir - verilişlərin araya - ərsəyə gəlməsində musiqinin "sözə qüvvəti", sözlə qaynayıb qarışması, tamaşaçıya çatdırılması, emosiyanın, dramatik vəziyyətlərin qabardılmasında xüsusi məna və məqsəd kəsb etməsi göz qabağındadır.

Səriştəli rejissorlar çox zaman ya mətnə uyğun musiqi seçimində üstünlük verir və ya verilişə uyğun bəstəkara musiqi sıfariş edir. Bu mənada ədəbi - bədii verilişlər hazırlayan rejissor klassik ədəbiyyatı dərindən bilməli və duymalı - sözün tələb etdiyi musiqidən yerində, məharətlə istifadə etməlidir. Bu baxımdan Azərbaycan Dövlət Televiziyası həmişə örnek olub və olmaqdadır. Televiziyanın yarandığı gündən yetişən böyük rejissorlarımız bu günümüzə məktəb olaraq rejissorlar nəсли hazırlamış və bu sənətkarlar bu günümüzdə də özləri məktəbə çevrilməkdəirlər.

**Ramiz İsmayılov,**  
*Azərbaycan Televiziyası Uşaq, gənclik  
və idman redaksiyasının baş rejissoru*